

Azorbaycan Dövlət Neft va Sanaye Universiteti



«TƏSDİQ 1 SDiQ  
EDiROM,,  
ektoru ,  
professor  
MUSTAFA  
BABANLI os.  
04.05.2011

3331,01 "Robotlar, mexatronika va robot texnikası sistemləri" ixtisaslı iizra  
doktoranturaya qabul imtahanınlı

# PROQRAMI

## BAKİ 2016

Tartih edan: texnika elmlari naniizzli, dosent Zevnaiova lala  
Mehdi qızı

Mehdi qızı



izadə



oğlu

Seyfulla oğlu



Redaktor: texnika elmlari namizadi, dosent AkifVali oglu  
alizada

Rayçilar: texnika elmleri namizadi, dosent i-91izada

AkifVali oglu texnika elmlari namizodi, dosertl Curbanöv Rami/

ixtisas•n formulu:

"Robotlar\_ mexatronika va robot textiikasl sistemlari" muxtJiif problemlardan. masalan, abyekllarin ~~va sahnalərin~~ tantntnas:, atraf milhit formalid:rllmast. harakat marşrutlartmn va hodJfa nail olmaq tiçün ardicilhg'lun robotun dinamikaslt nazara almaqla harakatin idare olunmast va s. masalalar ila mascul Olan ixtisasdlr. Son zamanlar sayl stiratla artan tabii texnogen falakatlarin naticalarini aradan galdtnlmmsl ~~zaman~~ robotlaran istilədasi öz növbasinda insenlar üçün zararli va hatta tahlükali Inillitlar praitinda risklari a7a'trnaq tahliikasiizliyilt olumnast ~~İla əlaqədar xərcləri azaltmaq.~~ [Ildassisalarin mahs'.lldarhgtr.l artir:llaq va s. imkanlar: vcrir.

Tadqiqat sahalari:

- 1 Robotlar va robototexniki komplekslnr.
- 2 Avtomatik idaraetm•nin osas prinsip]ari onun robototcxnikada tatbiqi. 3.Sanaye ~~robotlarının~~ kinetnalikasi~~vs dinam~~
- 4 Robotlarul idarötllö sxemi.
- 5 Iilitlektual rohotlar,
- 6 Robotlar:n infórmasiya sistemlari Va qureularl.
- 7 Robototexnikada tasvirlarin qavrarllImxsL
- 8 Robotknra idaractma Sisterninin texriki taminatl.
- 9 Robototexniki kornplekslar,
10. Robotlann Va RTK-lann quruImasL
- 11 Robotlartn kinematikasL va dinamikasl.
12. Qeyri-salis mantiq va Soli Kompútit,qin mexatrор.ika vo robototexnikarnn osas masalalarin hallinda tatbiqi.
13. Mesalron va robolotcxrâki Sisternl•rinin 13biiqinin osas sartları.
14. Robototexnikamn inlcüafperspektivIarL

- 1.Rohotlur va robototexniki kompleks!ar, Osas anlayslar. Robot Va manipulyatorlartntn strukt•.irt., tasnifatl, asas texniki gösnrieilari. Ro,hototexniki komplekslarin (IU k qunllma prinsiplari. Ayrl-ayn islehsal sallalat-illda RTK. Mexatronikä, mexanika, elektroniku, nazariyyosi va kompûter mtihndisliyinin sinteti Mexatron ~~sistem~~. Mexatronika va robotolexnikaslr,lli rnüasir vaziyiyati.
- 2.Kibernetikmun asas prir:siplari. Onlarlti istehsalln idare ol•.mtlluslnda robololexnikada tatbiqi. Istehsaltn idare olunnnas;mn avtomatlaždlrlmas:. tdaraetma proseslarinin ~~aytomatlaşdırılması məsələlərinin ümumi~~ s:Wyynsi. komptilerin idaraettnad;' istilədasi. Avtomatik idat>etmanin asas prinsiplari onun robototexnikada ntbiqi. Bandin Otürna liar.ksiyasl, keçid va impuls funksiyasi. Virlipli bancllaritt ea tujik xaraktcristikalarl (Al - IX. AT,X. 17•rX. ALFX). Band dövralaril•.ilt struktur qaydalart, Lyapunova götö sistemin Ririnci sistenlin dayamqlı@1 hagqtnda teo:eni\_ Hurv[s. Mixavlav. Navk\ist sistemlarir.in ~~qlığının~~tahlili. LTX•ya tahlili. Dayarnqlıq sahasinitl aynimasl (D•bölmə [isulu). proseslarinin keyfiyyat göstariciları\_ Prosesin keyfiyyalının giyrnatlandırımasının rezlik tLsuIIar1 (qapall sisternill nu"ldi xarakteristikalar:na gör3. sistenlarda AFTX-ya Keyfiyyalılt asas va integrall qiyamatları, Vaziyatlar f37ast va f37û mustavisi. II tartib xatti sistenlarin ISza aksinın

qurulmasl. Sistemir faza aksina asasar. keçid prosesirən qiymatlandırıltası. Qeyri-xaltı IB totnatık idarəetmə sistemlerinin aksları\_ Sınnlu adədi sistemin və dayisan strukturlu sistemin faza aksi, Qeyri-xattı av, oniatık idarəetmə sistemlərində Süriiilnə prosesi, ornlın taskılı iisullarlı, Qcyri-xaltılıyit. xaltıl;hdırılması, Qeyri-xattı sistemlər anlayışlı növleri\_ tahlilinin II Lyapunov üsvillü. Popovun

qureulann sintezi. Kompetəlnrin rohototexniki sistemlərdə tətbiqi. Diskret sistemlərinə təsnifdtl. Informasiyanın zamana və səviyyaya  
Rəqamlı sistemlərin strukturunu, laplms çeviriləsi. asas xassəjari. aks çeviriləmə. Rəqamlı qurgicalıtlı '(Eiksiyaiarı.

Hurvis meyarlart,

### 3. Sanaye robotlarlun kinematikası və dinamikası.

SR-Iarin icra ərəqanlanınlın kinematik sxernləri. Manipulyasiyalı robolun ~~dinamika~~ təmumi təhlkləri\_ Rohot mexanınrının ləznrakat dinamikasının tor,liyi.

### 4. Robotlar: n idarəetləllə sxetlli.

SRJarin və manipulyatorlərlə idarəetlənə sistemləri təsnifləll. Harakatır idara Olunması. signalların tipinə, bir-s'ə idara olunan SR-Iarin sayına, xasusiyatına görə iclaraetma sisterninin təsnifatı. Idarəetlər sisternin C elementləri. SR-in integralları. SR-Iarir. sistemlərinin taskılı. Mövqeli-dövra sistemləri Universal sistemlər. İdarəedici-həsən 51ama modullarlı Proqram ötürü (ieki modullar, idarəetmə, sistemləri, ~~texnolaji~~ alaqa modullar, idara Olunan robotlar\_ programları a-stömatik idarəetmə) sistemini prinsipi. Adapтив idarəəi Rohototexnikada ayusma problemləri. Sanaye robotlaları duygusal dövralar vəsil'ləri. Adaptiv rob-ot texniki sistemlərin qurulma prinsipləri; iyerarxik strukturlu Adaptiv robototexniki sistemlərin program tomir. atl.

### 5. İntellektual robotlar.

Stini intellekt elementlərinə robotlarla təmumi strukturu Redaksiya produksiya sistemi. İntellektudl robotlarda biliklərin təsviri iisullan. "Bilik bazası" ar, aylı\$. Davramtn usulu,

### 6. Robotların inlərnasiyu sistərləri və qurgicaları. Informasiya nazariyyəsi və signallar nazat-ivyasının asasları. Informasiya və entropiya. fənənən teoremi. informasiyanın ölçüsü, informasiyanın səmimiyi və izalilik anlayışı. Kodlar, Kodlaşdırılmışlar və asas teoremləri. Kanalın buraxılış qabiliyyəti. Informasiya çəvirciləri. Sanaye robotlarının sensor sistemlərinin qurulma prinsipləri. Sensor sistemlərin qurulmasının texnoloji cəhətləri.

### 7. Robototexnikada təsvirlərin qarvanılması.

Məntiq cəbrinin ehtimal və hesablamaları. Təsvirini chımlı və çevriləmənin ədədi üsulları. Təsvirətmənin tərihi üsulları.

### 8. Robotların idarəetmə sisteminin texniki təminatı. Informasiya yığımı, ötürülmə, qəbulu, saxlanması və aks etdirilməsinin texniki vəsítələri. kompüterin strukturu. Kontrollörün ölçüsü. informasiyanın sahibliyi qələbulu hesabı və montajı asasları. Mikroprosesorlar və Mikrokompüterlər. Robotların kompüterlərin idarəəedilirəsi sistemi. İnsanlı robotun nəqşinin iyerarxik strukturu.

### 9. Robototexniki kompleksləri.

R<sup>1</sup> IK-mən gurulma prinsipləri\_ RI-K-nlJ1 strukturü. RTK-ntn layihalandırılmazı marhalaları və qurulma pəncəsləri, İstehsal sahaları, xalları sexlərin avtomatlaşdırılması.

10. Robotlann va RTK-lann qurulrnasl. I)amirçi. varaqlarin stantplann-ns'. mexaniki, termik sc.xlarda, metalIurgIYdda va s, sahalarda Sanaye robototexnikaslr,lli texnikiiqtisadi va sosial SR va RTK-1t:n tatbiqinin sosial•igtisadi xüsusiyyallari. SRin va onun asaS1nda yaradllrnli RTX-mn tatbiqi ilo 'Ida olunan iqtisadi samaranin mtbyyan edilmasi. SR•Iarin tadqiqat 'tarakterli sahalari
11. Robotlann kinematikasl va dinamikas:. Mexatron va robototexniki sistemSrin la)ihalandirilntssi. Nazari robototexnika va onun arallq fanlari. Riyazi modellasdirma iisu]larl va mexatron. rabototexlt:ki sis'.emlarin tadqiqatl\_ Mexatron robototexniki kompüter modelIaSiriImnsi. Mexatron sistemlarin idara edilmasi. Robot va mexatronika va robototexnika:-nr: masa]alarin hallinda tatbigi,
12. MexatrOJ1 Va rohoto(exni ki Iabliqir,in asaS žartları. Robotlartn tatlniq sahalari va hall etdiklari Robot tobottcxniki sistcm]arin Mobil robotlar va robot-manipulatorlar
13. Rosototexnikamn inki\*if perspektivlari.  
Rabototexrakamn asas masalələri va istiqamotlari. Robototexnika asaslnda istehsa[ln kompleks avtornatlasdlrlrrtasl. Çevik islehsalat sistetn13rinin ü"tumi strukturu.

## anat31YYAT

Oliyev R.ex, ('afarov S.M.. gabavev M.C. va di gar. "Robototexniki sistem]arda Baki. Nargiz. 328s.

R.O,Oliycv, HO.Ohmadov. M.I.. Seyúluv, A,Valizada Intellekluul robotlar  
[Ionon A AY. 31tlIKersHH C.A. poð0'b1.  
JU'HaM11xa M.; Huy'ta\_ 1978.  
B.C.. A.C. ClierCMbI poöc•ycw, I layai, 1978.  
Ocnom,I CltcceM./ SI.A.-M. M21t1MHocrpoeHlte. 1978.  
pe:u, Ky.lewoeu B.C. llr«oerrnpouasue c.1e,'1SulltX 2ByeTapoHHero  
nenetBi1Ã. Maunrnoetpoe:we, 1980.  
Ganarnog E.H., A.B. Mi' Krontolleccopbt Mha•porlponeccoplble Pazno If

Haysa. 1980.

Робототехника./ Под ред. Е.П.Попова, Е.И.Юревича.-М.: Машиностроение, 1984,

Дистанционно-управляемые роботы и манипуляторы.-М.: Машиностроение, 1986.

12. Рапопорт Г.И., Сагин Ю.Ф. Применение промышленных роботов.-М.: Машиностроение, 1985.

Булгаков А.Г., Воробьев В.А.Промышленные роботы. Кинематика, динамики, контроль и управление.Солон-Пресс, 2007.

Кремлев А. С., Зименко К. А., Боргуль А. С.Моделирование и проеpramMНpowaHHc robototexnicheskikh komplexov. NIU ITMO. 2013.

10.

13,

14.

15. Grimnelli Richard, Arduino Robot" Projects, 2014,